

Alim ömrünün ışığı

Gülnar Əqiq Cəfərzadə

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. Azərbaycan
E-mail: gulgularafzadec2002@gmail.com

E-mail: gulnarjafarzade2002@gmail.com

Kamil Allahyarov-70

“...rə edən ulu Nizami Gəncəvi də”

Hər uca rütbədən biliniz fəq

Müdrik Şeyx Sədi Şirazi maşhur "Gülüstən" kitabında belə nəql edir ki, bir gün bir abid xanəgahdan üz döndörəb madrasaya gəlir. Müllimləndən soruşur ki, sənəcə, abidlə alimin fərqi nədədir? O, cavab verir ki, abid öz kılımını sudan çıxarıır, alım isə suda boğulanı çıxarmaga çalışır. Müqəddəs kitabımız Qurani-Kərimdə də alimin məqamı haqqında belə deyilir: "Allah-tealəmin yanında imam gatırınlarda elm öyrənənlərin məqamı ona yuxsakdadır" (Mucadilə surası, 11-ci aya) Məhz bu aysəyə və peyğəmbərin hadisəsinə işarə edən ulu Nizami Gəncəvi da "İskəndərnəmə" də yazar:

Hər uca rütbədən biliniz fəqət

Alimin rütbəsi ucadır əlbət!

Həqiqi alim öz elmi, təcrübəsi ilə insanları cəhalət burulğanında qərəq olmaqdan xilas edir. İşıqlı zakəs, dorin biliyi ilə Azərbaycanın elm və mənəviyyat dünyasında öz dəst-xətti olan alim-lorımızdən biri adəbiyyatçılıq, tərcüməçi, şərqşünas alim, filologiya elmləri doktoru, professor Kamil Hüseyn oğlu Allahyarovdur.

Kamil Allahyarov 22 sentyabr 1950-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuş, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Fars filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildə AMEA Əlyazmalar İnstitutunun aspiranturasında daxil olmuş, 1978-ci ildə "Ağamalik Əmir Şahı Səbzəvarı divanının tekstoloji tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi karyerəsini burada davam etdirən K.Allahyarov 1996-ci ildə isə "Azərbaycan şeir sanatının genezisi, formalması və təkamlı yolları" adlı doktorluq dissertasiyası müdafiə etmiş, 2014-cü ildə professor elmi adı almışdır.

Kamil müəllim XIV-XV əsrlərə yaşamış Əmir Şahi Səbzəvarının divanının təqiqi mənşəni tərtib edərək müqddimə və şəhərlər birləşdikdə 2007-ci ilə kitab şəklində də nəşr etdirmişdir. İlk yaradıcılığı Heraclita Teymurilər sarayında Bəysunqur Mirzənin xidmətində başlayan Əmir Şahi Səbzəvar əmirlərinin nəslindən idi. Yaradıcılığında sufizm fəlsəfəsinin təstünlük təşkil etdiyi bu şairin poetik ərisi Əlişir Nəvai, Əbdürəhman Cami kimi söz ustaları tərafından da yüksək qiymətləndirilib. Kamil müəllim Azərbaycan oxucusunu ilk dəfə olaraq min beytən artıq şeiri olan və divanı indiyədək İranda da çap olunmayan Əmir Şahi Səbzəvarının yaradıcılığı ilə tanış etmiş, onuñ alzyazı nüsxəsi şəklinde olan şeir divanını çap etdirmişdir. Onun elmi fəaliyyətinin səciyyəvi cəhəti budur ki, o öz diqqətini əsasən filologiyamızda indiyədək öz həlliini tapmamış massolaların həlliına yönəldir. Türkologiyada an az öyrənilmiş məsələlərdə birinci sərişirliq, xüsusişdə onun tarixi poetikasıdır. Kamil müəllimin "Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları" adlı doktorluq dissertasiyasında qədim türk poeziyasının özünameksəs xüsusiyyətləri, sonradan islamı qəbul etmiş türk xalqlarında bu şeir sisteminin arəb poetiqa qaydalarına transformasiyası, hər bir şairin bu sahədəki fəaliyyəti ətraflı araşdırılır. Məsələn, müülliş Türk döyüşünün böyük şüəstü İmادəddin Nəsimini türkdilli poeziyanın tarixində türk şeir dilini Yaxın Şərqiñ ənənəvi poeziya dilları hesab edilən arəb və fars poetik dilları səviyyəsinə yüksəldən ilk şair hesab edir və yazar ki, "O, öz yaradıcılığı ilə səbüt etdi ki, türk dilində də öz məlodiyası, bədi gözləyili və salisiliyi ilə arəb və fars lirikasının şah əsərlərindən geri qalmayan şeirlər yazmaq mümkündür. Məhz Nəsimidən sonra türk şairlərinin böyük əksəriyyəti onun zəngin tərcübəsinə söylenərək, öz anadilindən yazılmaya başladılar. Türk xalqları qarşısında Nəsiminin an böyük tarixi xidmətləri də məhz bunlardan ibarətdir".

Professor Kamil Allahyarovun ali məktəb tələbələri ilə yanaşı geniş oxucu kütłüsün nəzərdə tutulan "Azərbaycan şeir mödəniyyəti" və "Azərbaycan şeir sənətinin gəncisi, formalşmasi və təkamül yolları" əsərləri onun ədəbiyyat nəzəriyyəsi müxtəlifləri kimi fəaliyyət dairasının geniş miyazasının göstəricisidir. Bu kitablardan Azərbaycan xalq şeirinin mönəşyi, yaranma prosesləri və təkamül yolu, həmçinin qədim türk bədii mətnləri, türk-oğuz tayflarının folklor nümunələri əsasında xalq şeirinin janı və növleri, poetik strukturu və janı özlükləri, klassik poeziya funununda türk ərzünün özünməşsəs xüsusiyyətləri araşdırılır. Ədəbiyyatşunas alımın bu əsərləri türk xalqları arasında qədim kökləri olan söz sənətinin qışmatlı hədiyyədir.

Kamil müellim AMEA Məhəmmad Füzuli adına Əlyazmalar İnstitutunda çalıştığı illərdə "Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünyı kitab xəzinalarında" (1987), "Əmir Şahi divanının təqdiyi mətni" (2007), "Fars əlyazmaları kataloqu" (2007) kimti kitab və kataloqlar tərtib etmiş, bununla da mənşüsənlüq sahəsinin davamlı mənbələrlə zənginləşdirilməsinə öz töhfəsini vermişdir.

Bir alim kimi onun yaradılığında elmi əhəmiyyəti ilə fırqlənən, ədəbiyyatşunaslıq elminin müxtəlif sahələrinə əhatə edən bir çox dayırıcı asıllar vardır. O, öz araşdırılmalarında adəbi əhəmiyyət kəsb edən fikirlərə yanaşı, mövzudan asılı olaraq uzun ilların tacribəsindən əldə etdiyi tarixi-sosial, mədəni-intelлектual mülahizələrini da bölüşür. Oz yazılarında tarixi açılcılıq, polemika və orijinallıq prinsiplərini əsas götürən alim uğurlu elmi karyera qurmuşdur. Analitik təhlil əsasında qələmə aldığı elmi məqalələrində sadəlik, səmimilik və ən ümddisi də qərəzsizlik hakimdir. Apar-dığu elmi tədqiqatları içtimaiyyətdə işıqlandırırdıqdan sonra elmi mühəbisələrə girməkdan çəkinməmiş, populizmi meyar götürən diletant tədqiqatçıların yanlış fikirlərini əsaslı elmi dəllillərlə rədd etmişdir. Onun yaradılıcığını fəaliyyətindən nəzəri mülahizələr elmi arqumentlərə asaslanır. Eyni sozləri Orta Asiyada, Şərqi Avropana və Yaxın Şərqdə geniş yayılmış Qız qalalarına həsr olunmuş tədqiqatları barəsində də demək olar. Bu barədə Kamil müslüm yazdığı məqalələrdə tarixi faktları isti-nadon müəyyən etmişdir ki, Bakıdakı Qız qalası huləvar tərəfindən V əsrda tikilmişdir. O zaman Türk dilində “qız” sözü iki mənənda – “qız” və “su quzığunu” (martın quşu) mənənləri təsvir edilir. Su quzığının hunuların totem quşu idi və buna görə də qala ikinci mənəndə “Qız qalası” adlanırdı.

Kamil müallimin əhəmiyyət kəşf edən araşdırmlarından biri da aşiq şeiri və ozan sənətinin yaranması və mənşəyinə həsr edilmişdir. Qədim ozan və sonrakı aşiq sənətlərinin bir-birindən fərqləndirən tədqiqatçının fikrincə, aşiq sənəti XVIII əsrdə parçalanən Səfəviyyə sufi təriqətinin sənətçiləri tərəfindən elə həmin əsrdə yaradılmışdır. Mülliş özünün ədəbiyyatın ümumi inkişaf qanunuşluqları, tekamül və transformasiya prosesləri və digər tarixi-tüplükoz məsələlərdən bəhs edən araşdırmasında ədəbiyyatşunaslığımızda uzun illərdən bəri formalaşmış "XVII əsrdə folklorun təsiri ilə yazılı ədəbiyyatda dil, üslub sadələşir, realist təməyüllər güclənir, şairlər folklorla mənsub qoşma, gərəyi, bayati və s. şeir formallarından istifadə etməyə başlayırlar" kimi yanlış nəzəriyyələri rədd edir, elmi-nazri asaslarla, əksinə, xalq yaradıcılığının hələ də qədim türk-ozan sənətkarlığı ənənələrinin təsiri altında olduğunu sübut edir. O, qeyd edir ki, bu yeni şeir formalının əsası XVI əsrdə öz ideyalarını sada türk əhəliləsinə cətdürməq məqsədilə Şah İsmayıllı Xətai tərəfindən qoyulmuş, Qurbanı, Pir Sultan Abdal kimi Səfəviyyə sufi şairləri tərəfindən davam etdiyi rülmüşdi. Şeir dilinin sadələşməsi də məhz onların xidmətidir.

Bundan başqa professor K. Allahyarov Azərbaycan-türk şeirinin formu və strukturu və poetik xüsusiyyətlərinə aid bir çox elmi məqalənin müəllifidir. O, "Orta əsrlər Azərbaycan ədəbiyyatında qasifə və nəzəriyyəsi", "Azərbaycan şeirində qasifiyanın təsnifatı", "Qədim türk şeirində allı terəsiyanın mənşəyi", "Azərbaycan şeirində qasifiyin folklor və ədəbi qeynaqları", "Azərbaycan şeirində qasifiyin yaranması və təkamül yolları", "Yazılı adəbiyyatın yaranmasında folklorun rolü", "Qorqud nağmaları seirdir, yoxsa nəşr?", "Xaqani şeirlərində fəxriyyə və onun motivasiyaları" kim dəyərli tədqiqatlarında klassik Şəhəzadə Poeziyasının poetik qanunlarının, vəzni və qasifi sistemini türkdilli seirdə təzahürü, ozan sənəti və aşiq şeirinin ləqrələri və s. problemləri araşdırılmışdır.

Kamil müəllim cinsi zamanda tərcümə fəaliyyəti ilə də maşğıl olmuş, bir sıra əsərləri dilimizdə çevirmişdir. Bu əsərlər içərisində onun fars dilindən tərcümə etdiyi Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" (N.Qarayevlə və b. ilə birlikdə) və Mir Məhəmməd Hüseyn Mominin "Hə-

kim Möminin töhfəsi" (müqəddimə, şərh və izahlar K.Allahyarovundur), Con Frensis Birlayının "Paralel mifologiya" (rus dilindən tərcümə) kimi çox qiymətli məzaxızlar vardır.

K.Allahyarov "Qədim Turan: mifdən tarixə doğru" (2006) və "Mifin mənşəyi, mahiyyəti və tipologiyası" (2010) adlı əsərlərində qədim türk xalqlarının mifologiyasından, adət-ənənələrinən bəhs edir. Bildiyimiz kimi, mif və əsatirlər əsasən xalq içərisində haqqında əfsanə və rəvayətlər dolaşan tarixi şəxsiyyətlərlə bağlıdır. İlahi varlığı dərk etməkdə aciz olan insan yaradığı gündən bütün bu aləmin və xilqətin sırrını öyrənməyə çalışmış, buna görə də qədim mif və əfsanələr meydana gəlmişdir. Ən qadın zamanlardan bəri yaranmış əfsanə və əsatirlər Tanrı, yaradılış, insan və kainat haqqında ilk fəsəvvürlərin necə olduğunu göstərir. Məhz bu ibtidai biliklər əsasında sonralar tarix, fəlsəfə, folklor, mifologiya, astronomiya kimi müxtəlif elm sahələri formalaşmışdır.

Kamil müəllimin "Mifin mənşəyi, mahiyyəti və tipologiyası" əsəri bizim filologiyamızda və türkologiyada indiyədək qarانlıq qalan bir çox mürəkkəb məsələlərin aydınlaşdırılmasına xidmət edir. O, burada türk xalqlarının da milli bayram kimi keçirdiyi qədim el bayramı Novruz haqqında maraqlı məlumatlar verir. O, respublikamızda bu bayramın yaranma tarixini və etimologyasını elmi şəkildə araşdırın ilk alımlardan biridir. Bu əsərdə müəllif tərəfindən Avestanın özündə olan məlumatlar əsasında Zərdüştin doğuldugu və yaşadığı yerlər müəyyənləşdirilmiş və subut edilmişdir ki, Zərdüşt Baykal gölü ərafəindəki ərazilərdə doğulmuş, ömrünün ikinci yarısını isə Orta Asiyada keçirmiştir. O, elmi səbutlarla göstərmışdır ki, Novruz yeddi zərdüstilik bayramından bəri idarəetdir. Rituallarla müşayiət olunan bu bayramlar ilin fəsilləri ilə bağlı olmuş və mövsümi səciyyə daşımışdır. Sevimli Novruz bayramımızın tarixi, sistemi və mahiyyəti barədə qədim mənbələrdə verilmiş məlumatlar da ilk dəfə olaraq Kamil müəllim tərəfindən araşdırılmışdır. Novruzu sadəcə bir mövsümi mərasim deyil, həm də mədəniyyət hadisi adlandıran K.Allahyarov çox düzgün olaraq vurğulayıb ki, Azərbaycanın zərdüstiliyin mərkəzinə çevriləməsi Novruz ənənələrinin burada dəha düzgün və dolğun saxlanılmasına səbəb olmuşdur.

Kamil müəllimin yaradıcılığında belə maraqlı elmi yeniliklər olduqca çoxdur. Ancaq burada onların hamısı barədə danışmağa imkan yoxdur. Ümumiyyətlə isə onun 15 kitabı və 200-dən çox məqaləsi çap olunub. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin "Elmi inkişaf və tədris layihələri" söbəsinin müdürü vəzifəsində çalışan professor Kamil Allahyarovun rəhbərliyi altında klassik və müasir Azərbaycan ədəbiyyatının müxtəlif problemləri araşdırılır. Kamil Allahyarov həmçinin respublikamızın bir çox mötəbər elmi qurumlarında, o cümlədən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Dissertasiyalanın müdafiə şurası və həmin təşkilatın nəzdində yerləşən dissertasiya mövzuları üzrə koordinasiya şurasının üzvüdür.

Sonda biz Kamil müəllimi anadan olmasının yuvarlaq ildönümü münasibətilə təbrik etməklə yanaşı, gələcək elmi fəaliyyətində də ona böyük yaradıcılıq uğurları arzuluyuq. Arzu edirik ki, keçdiyi şəraflı özür yolunda əldə etdiyi bilik və təcrübələr cəmiyyətimizin elm dünyasını işıqlandırmaqdə davam etsin. Bu təlatümlü dünyamızda hələ də Zərdüşt peygəmbərin dövründə olduğu kimi Xeyirlə Şər mübarizə aparıb. Alımlar qarənlığda yanın şama bənzəyirlər, öz ömürlərini şam kimi cəmiyyətin tərəqqisi yolunda sərf edirlər. Bəzən bir kiçik şam bütöv bir zülmat qaranlığı nura qərq etmək qüdrətinə malikdir. Bu kiçik yazida Kamil müəllimin elmi fəaliyyətinin bəzi məqamlarına müxtəsər nəzər saldıq, onun insani keyfiyyətlərindən söz açmadıq. Onu yaxından tanıyan hər kəs təsdiq edər ki, Kamil müəllim çox səmimi, müləyim xasiyyətli, hər cür təmətarəqdan uzaq və təvazökar insandır. O, daim öz dəyərli məsləhətləri ilə ona müraciət edən gəncləri, doktorant və dissertantları düzgün yönləndirir, onlardan öz köməyini əsirgəmir. Sözümüz böyük Azərbaycan filosofu Əbülfəsən Bəhmənyarın bu müdrik kələmi ilə yekunlaşdırıram: Elə adamlar axtarın ki, onlarla səhəb yaxşı kitabı bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla səhəbətə dəyisin.